

18 oktyabr Müstəqillik Günüdür

O gün unudulmazdır

1993-cü il oktyabrin 3-də Azərbaycan xalqı yekdil səslə ümummilli lider Heydər Əliyevi ölkə Prezidenti seçdi. Heydər Əliyevə olan bu xalq etimadı əbəs deyildi. Ona görə ki, 1980-ci illərin sonundan—yəni Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılanlardan dərhal sonra Azərbaycan xalqının əzablı günləri başlanmışdı. 1987-ci ilin oktyarında Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılan kimi mənfur ermənilər Azərbaycana qarşı ərazi iddiaları irel sürdürlər. Bu iddialar tezliklə Ermənistən adlandırılaraq əzəli torpaqlarımızda yaşayan soydaşlarımıza qarşı görünməmiş vəhşiliklə müşayət olunmağa başlandı. Artıq həmin ilin sonu 1988-ci ilin əvvəllerində Ermənistandakı soydaşlarımızın öz əzəli tarixi yurdlarından qovulması prosesi başlandı. Moskvadakı İttifaq rəhbərliyi bu görünməmiş vəhşiliyin qarşısını almaq əvəzinə həmin vəhşilikləri demokratianın, yenidənqurmanın təzahürü kimi dəyərləndirməyə başladı. Məraqlıdır ki, Ermənistanda Azərbaycan və azərbaycanlılar əleyhinə təşkil olunmuş qanunsuz aksiyalarda SSRİ rəhbəri, mənfur yenidənqurma adlı qeyri-müəyyən siyasetin banisi Mixail Qorbaçovun şərinə şuarlar səsləndirildi. Ermənilərin hər bir hərəkətindən hiss olunurdu ki, onlar məhz Moskvadan ruhlandırılırlar. Belə bir vaxtda Azərbaycan Respublikası rəhbərliyi faktiki olaraq erməni vəhşiliyinin qarşısını almaq üçün heç bir tədbir görmürdü. Erməni milləti-

lərinin nümayəndələri Zori Balayan, Silva Kaputikyan və sairlər iki gündən bir M. Qorbaçovun qəbuluna düşüb məsləhət aldıqları halda Azərbaycanın nəinki ictimaiyyət nümayəndələri, hətta respublika rəhbərləri belə aylarla SSRİ rəhbərinin qəbuluna düşə bilmirdilər. Vəziyyət getdikcə gərginləşirdi. Nəhayət 1990-ci ilə dək Ermənistən ərazisində bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Bu dövrde Azərbaycan ərazisində, xüsusən Bakı şəhərində ermənilər sərbəst yaşayır və işləyirdilər. 1990-ci ilin yanvarında SSRİ rəhbərliyi ermənilərdən istifadə edərək Bakı şəhərində və digər Azərbaycan şəhər və rayonlarında qırğın törətdi.

Həmin vaxt Azərbaycanda töredilmiş qırğını yüksək səviyyədə, özü də Moskva şəhərinin mərkəzində pisləyən və bu qırğının töredilməsində SSRİ rəhbərliyinin, xüsusən M. Qorbaçovun məsuliyyət daşlığından söyləyən yenə də Azərbaycan xalqının ümidi yeri Heydər Əliyev oldu. 20 yanvar hadnəsindən sonra Azərbaycanda vəziyyət daha da gərginləşdi. Xalq respublika hakimiyyətinə etimadsızlıq göstərir, fabrik və zavodlar işləmir, qanunsuzluq baş alıb gedirdi. Bir yandan da ermənilər azərbaycanlıları artıq öz ərazilərimizdən—Dağlıq Qarabağdan da qovmağa başlamışdır.

Belə bir vaxtda ölkəyə xalqın inandığı, etibar etdiyi bacarıqlı bir lider lazımdı. Bu ancaq Heydər Əliyev olabilərdi. Bütün xalqın nəzer-

ləri böyük ümidi Heydər Əliyevə yönələ də respublika rəhbərliyi bütün vəsitlerlə Heydər Əliyevin Azərbaycana gəlişinin qarşısını almağa çalışırdı. Bütün mənələrə baxmayaraq Heydər Əliyev Azərbaycanın, Azərbaycan xalqının belə bir gündən kənarda seyrçi qala bilmezdi. Mütləq Azərbaycana gəlməli, vətəni dardan qurtarmalı idi.

Nəhayət Heydər Əliyev vətənə döndü. Həmin dövrde Bakı şəhərində ona qarşı töredilə biləcək təxribatları nəzərə alan ulu öndər doğulub boy-a-başa çatdığı Naxçıvana getdi. Naxçıvan əhalisi ümummilli lideri bayram əhval ruhiyyəsi ilə qarşılıdı. 1990-ci ilin payızında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçildi.

Yekdil səslə Naxçıvan Ali Məclisinə sədr seçilən Heydər Əliyev Azərbaycanın bu qədim diyarını erməni təcavüzündən qorudu. Min bir çətinliklə blokada şəraitində olan Naxçıvan əhalisini aclarından qurtardı. Azərbaycanla Türkiyə arasında quru yolu əlaqəsini möhkəmləndirmək üçün «Ümid körpüsü» nü tikdirdi.

Heydər Əliyevin Naxçıvana varlığı istə Ayaz Mütəllibov hakimiyyətini, istəsə də özlerini demokrat adəlandıran AXC—Müsavat hakimiyyətini narahat edirdi. Çünkü onlar başa düşüdürlər ki, Heydər Əliyev ziyasi öündə onların fiqurları çox cılız görünür. 1992-ci ilin payızında AXC—Müsavat ha-

kimiyyəti Heydər Əliyevi Naxçıvana hakimiyyətdən uzaqlaşdırmaq, hətta fiziki cəhətdən məhv etmək kimi sərsəm fikrə düşdü. Ancaq Naxçıvan əhalisinin və Azərbaycanın hər yerində Naxçıvana getmiş ulu öndərin pərəstişkarlarının müqaviməti, Heydər Əliyev müdrikliyi AXC—Müsavat hakimiyyətinə öz niyyətini yerinə yetirmək imkanı vermedi.

Azərbaycanda isə vəziyyət get-gedə dramatik hal alındı. 1993-cü il aprelin əvvəlində Kəlbəcər rayonunu—Dağlıq Qarabağın əsas qapısının ermənilər tərəfindən işğali Bakıda vəziyyəti daha da gərginləşdirdi.

Həmin vaxt orduda artıq kifayət qədər nüfuz qazanmış AXC—Müsavat hakimiyyətinin Dağlıq Qarabağ üzrə səlahiyyəti nümayəndə elan etdiyi, «Milli Qəhrəman» fəxri adı verdiyi Surət Hüseynov özüne tabe olan qoşunları cəbhə bölgəsinən geri çəkerek Gəncə şəhərinə topladı. Bu hakimiyyət daxilində baş verən münaqişənin nəticəsi idi.

1993-cü ilin may ayında Surət Hüseynov AXC—Müsavat hakimiyyətinə qarşı açıq hərəkətə keçdi. Qiyamçı polkovniki zərərsizləşdirmək üçün göndərilən hakimiyyət rəsmiləri həbs edildi, silahlı dəstələr məglubiyyətə uğradı. Surət Hüseynovun dəstələri Bakıya tərəf hərəkətə keçdi.

Belə bir vaxtda AXC—Müsavat hakimiyyəti bir vaxtlar bütün vəsitlerlə təcrid etməyə, hətta fiziki cəhətdən yox etməyə çalışıqları Heydər Əliyevi Bakı-

ya dəvət etdi.

Beləliklə, 3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktjabr ayının 10-da ulu öndərin Azərbaycan Respublikasının Prezidenti kimi andicmə mərasimi keçirildi. Mən də həmin mərasimdə iştirak edirdim. Ümummilli lider həmişəki qəti addımlarla 2000 nəfərdən artıq insanın toplaşduğu Respublika sarayının (indiki Heydər Əliyev adına saray) səhnəsinə qalxdı. Dahi rəhbər elini müqəddəs Qurani-Kərimin üzərinə qoyaraq vətənə bundan sonra da sədaqətlə xidmət edəcəyinə, ömrünün qalan hissəsini də xalqına həsr edəcəyinə and içdi. Hamının gözündə sevinc yaşları parıldayırdı. Hami inanırdı ki, artıq neçə illərdir ki, davam edən hakimiyyətsizliyə, acılıq və səfalətə, özbaşinalıq son qoyulacaqdır. Heydər Əliyev xalqın bu inamını şərflə doğrultdu.

1993-cü ilin payızında Heydər Əliyevin əsas vəzifələrindən biri ölkədə idarəciliyin bərpa edilməsi, ordunun və başqa güc strukturlarının mərkəzi hakimiyyətə tabeçiliyinin təmin edilməsi idi. Həmin vaxtları xatırlayarkən Heydər Əliyev deyirdi: «...O vaxt burada vətəndaş müharibəsi gedirdi. Hərənin öz silahlı dəstəsi vardı. Qayda yaratmaq üçün mənə iki il yarım vaxt lazım oldu».

Binanın möhkəmliyinin əsas şartı onun bünövrəsinin etibarlılığındadır. Heydər Əliyevin etibarlı bünövrə üstündə qurduğu Azərbaycan bu gün dünyadaki bütün böhran və təlatümlərə baxmayaraq İlham Əliyevin rəhbərliyi ilə inkişaf yollarında inamlı irəliləyir.

Qüdrət SƏMƏDOV.

Müstəqilliyimiz dönməz və əbədidir

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın əldə etdiyi ən böyük nailiyyətdir. Uzun əsrlər boyu təfəkkürümüzdə əsas aparıcı mərama çevrilən azadlıq idealları öten əsrin 90-ci illərinin əvvəllerində Sovet İttifaqının dağılması nəticəsində gerçəkləşmək imkanı qazandı. Lakin 1991-1993-cü illərdə o vaxtki iqtidarlar tərəfindən aparılan səhv siyasət bu müstəqillikdən xalqın düzgün bəhrələnməsinə maneə yaradır, Azərbaycanı daha böyük problemlərin, faciələrin möngənəsinə aparırı.

Həmin dövrə ölkədə müstəqil dövlət quruculuğu prosesi yalnız kağız üzərində gedir, siyasi qarşidurma, vətəndaş müharibəsinə sövgədən cəhdərə, sosial, iqtisadi böhran, separatizm və ən nəhayət, Dağlıq Qarabağ münaqişəsi geniş miqyas alırdı. Müstəqilliyin ilk iki ilərində Azərbaycan tənəzz-

zül içərisində idi.

Ümumiyyətlə, ölkə həmin dövrə səriştəsiz rəhbərlər tərəfindən ele bir vəziyyətə getirilmişdi ki, ümidi itirən xalq qaranlıqlar içərisində yol axtara-axtara hara, hanı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü böyük rəhbər Heydər Əliyev və tutdu. Xalq başa düşdü

və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir şəxsiyət çıxara bilər. Respublikamızın düşdüyü bu çətin, çıxılmaz vəziyyəti çoxminli insanların təkidli tələbini nəzərə alan dahi rəhbər ikinci dəfə hakimiyyətə qayıtdı və bununla da azərbaycan tarixi-

nin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Bununla da azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi. Xalq yaxşı dərk etdi ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmadı, yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı. Xilaskar missiyasını öz çıyinləri üzərinə götürmüş ulu öndər məməkəti, müstəqilliyimizi, azadlığımızı iflasdan xilas etdi.

(Ardı 5-ci səhifədə).